

TƏSDİQ EDİLMİŞDİR  
Azərbaycan Respublikası  
Səhiyyə Nazirliyi  
Farmakoloji və Farmakopeya  
Ekspert Şurasının sədri

\_\_\_\_\_ E.M.Ağayev

\_\_\_\_\_ 2026-cı il

## İSTİFADƏ TƏLİMATI

### **VOLİMRA 5 mq örtüklü tablet** **Daxilə qəbul olunur.**

- **Təsiredici maddə:** hər bir örtüklü tabletin tərkibində 5 mq ambrisentan vardır.
- **Köməkçi maddə(lər):** laktoza monohidrat (inək südündən alınmış), mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium stearat, Opadri Çəhrayı 85G540056: polivinil spirti, talk, titan dioksid, polietilen qlikol/Makroqol, lesitin və FD&C qırmızı # 40/ Allura qırmızı AC alüminium lak.

▼ Bu dərman əlavə nəzarətdədir. Bu, yeni təhlükəsizlik məlumatlarının sürətli müəyyənləşdirilməsini təmin edəcək. Baş verən hər hansı əlavə təsir olarsa həkiminizə bildirin. Əlavə təsirlərin necə bildiriləcəyini öyrənmək üçün 4-cü Bölmənin sonuna baxın.

**Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl İSTİFADƏ TƏLİMATINI diqqətlə oxuyun, çünki sizin üçün vacib məlumatlar ehtiva edir.**

- *Bu istifadə təlimatını saxlayın. Sonradan yenidən oxumaq lazım ola bilər.*
- *Əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.*
- *Bu dərman şəxsən sizin üçün təyin edilmişdir, başqalarına verməyin.*
- *Dərmanı istifadə etdiyiniz müddətdə həkimə və ya xəstəxanaya getdiyiniz zaman bu dərmanı istifadə etdiyinizi bildirin.*
- *Təlimatda yazılanlara dəqiq əməl edin. Həkim tərəfindən tövsiyə edilən dozadan daha yüksək və ya aşağı doza istifadə etməyin.*

### **Bu İstifadə Təlimatında:**

1. ***VOLİMRA nədir və nə üçün istifadə olunur?***
2. ***VOLİMRA-nı istifadə etməzdən əvvəl diqqət yetirilməli məqamlar***
3. ***VOLİMRA necə istifadə edilir?***
4. ***Mümkün əlavə təsirlər hansılardır?***
5. ***VOLİMRA-nın saxlanılma şəraiti***

**Başlıqları mövcuddur.**

### **1. VOLİMRA nədir və nə üçün istifadə olunur?**

VOLİMRA hər bir tabletində təsiredici maddə kimi 5 mq ambrisentan vardır.

VOLİMRA açıq çəhrayı rəngli, kvadrat formalı, iki tərəfi qabarıq örtüklü tablet kimi hazırlanmışdır.

VOLİMRA pulmonar arterial hipertenziyanın (PAH) müalicəsində təkbaşına və ya digər dərmanlarla birlikdə istifadə olunur.

PAH ürəkdən ağciyərlərə qan daşıyan damarlarda (pulmonar arteriyalarda) yüksək qan təzyiqi ilə müşahidə olunan bir haldır. PAH olan xəstələrdə bu damarlar daralır və ürəyin bu damarlar vasitəsilə qanı pompalaması üçün daha çox döyünməsi tələb olunur. Bu, xəstələrdə yorğunluq, başgicəllənmə və tənənfəslik kimi əlamətlərə səbəb ola bilər. VOLİMRA pulmonar arteriyaları genişləndirir və beləliklə ürəyin bu damarlar vasitəsilə qanı pompalamasını asanlaşdırır. Bu təsir qan təzyiqini azaldır və xəstəliyin əlamətlərini yüngülləşdirir.

## **2. VOLİMRA-nı istifadə etməzdən əvvəl diqqət edilməli məqamlar**

### **Aşağıdakı hallarda VOLİMRA-nı İSTİFADƏ ETMƏYİN:**

Əgər:

- Ambrisentana, soya, fıstıq və ya bu dərmanın tərkibindəki hər hansı köməkçi maddəyə qarşı **allergiyanız** (həddindən artıq həssaslığınız) varsa (köməkçi maddələr bu İstifadə Təlimatının əvvəlində göstərilir).
- **Hamiləsinizsə, hamilə qalmağı planlaşdırırsınızsa** və ya etibarlı bir kontrasepsiya üsulundan istifadə etmədiyiniz üçün **hamilə qalma ehtimalınız varsa**. Xahiş olunur “Hamiləlik” bölməsindəki məlumatları oxuyasınız.
- **Laktasiya dövründə. Xahiş olunur “Laktasiya” bölməsindəki məlumatları oxuyasınız.**
- Qaraciyər sirrozu (qaraciyərin funksional əsas toxumasının zədələnməsi) ilə əlaqəli və ya təkbaşına mövcud olan qaraciyər çatışmazlığınız varsa.
- **Qaraciyər xəstəliyiniz** varsa. Bu halda həkiminizlə məsləhətləşin, çünki həkiminiz bu dərmanın sizin üçün uyğun olub-olmadığına qərar verəcəkdir.
- **Ağciyərlərinizdə səbəbi məlum olmayan iz** (idiopatik pulmonar fibroz) **varsa**.

### **VOLİMRA aşağıdakı hallarda EHTİYATLA İSTİFADƏ EDİLMƏLİDİR:**

Əgər sizdə aşağıdakı hallardan biri varsa, bu dərmana başlamazdan əvvəl həkiminizi məlumatlandırın:

- Qaraciyər problemləri
- Anemiya (qırmızı qan hüceyrələrinin sayının azalması)
- Maye yığılmasına bağlı olaraq əllərdə, diz oynaqlarında və ya ayaqlarda şişkinlik (periferik ödem)
- Ağciyər venalarının tıxanması ilə xarakterizə olunan ağciyər xəstəliyi (pulmonar venookklyuziv xəstəlik)

Həkiminiz VOLİMRA-nın sizin üçün uyğun olub-olmadığını müəyyən edəcəkdir.

- Həkiminiz VOLİMRA müalicəsinə başlamazdan əvvəl və müalicə zamanı müəyyən aralıqlarla qaraciyər funksiyanızı yoxlamaq üçün qan analizləri tələb edə bilər. Müalicə müddətində bu müntəzəm analizlərin keçirilməsi vacibdir.

• Həkiminiz həmçinin müalicəyə başlamazdan əvvəl və müalicə müddətində anemiya olub-olmadığını müəyyən etmək üçün qan testləri tələb edə bilər. VOLİMRA müalicəsi zamanı bu testlərin aparılması vacibdir.

Qaraciyər funksiyasının pozulması aşağıdakı əlamətlərlə müşayiət oluna bilər:

- İştahsızlıq
- Ürəkbulanma
- Qusma
- Yüksək hərarət
- Qarın ağrısı
- Dərinin və gözlərin sklerasında saralma (sarılıq)
- Tünd rəngli sidik
- Dəridə qaşınma

Bu əlamətlərdən hər hansı birini müşahidə etsəniz, dərhal həkiminizə məlumat verin.

• VOLİMRA istifadəsi zamanı orqanizmdə maye yığılması nəticəsində ödem yarana bilər. Müalicə zamanı bədən çəkisində artım və ya ödem hiss edirsinizsə, həkiminizə məlumat verin.

• **Həkiminiz həm müalicəyə başlamazdan əvvəl, həm də müalicə müddətində hər ay hamiləlik testi aparmağınızı tələb edəcəkdir.**

**Müalicə dövründə etibarlı kontrasepsiya üsulundan istifadə edilməlidir.**

- Əgər kişi xəstəsinizsə, VOLİMRA müalicəsi zamanı sperm sayınızda azalma baş verə bilər. Bu barədə sualınız və ya narahatlığınız varsa, həkiminizə bildirin.
- Ağciyər venalarında tıxanma (pulmonar venookklyuziv xəstəlik) varsa, VOLİMRA ilə müalicə ağciyərlərdə maye toplanmasına (pulmonar ödem) səbəb ola bilər. Bu halda həkiminiz venookklyuziv xəstəliyin olub-olmadığını araşdıracaqdır.
- Anemiyanız varsa, vəziyyətinizin ağırlıq dərəcəsinə uyğun olaraq müalicəyə başlanılıb-başlanılmamasına həkiminiz qərar verəcəkdir.

Əgər bu xəbərdarlıqların hər hansı biri sizin üçün keçərlidirsə, hətta keçmişdə belə olmuşdursa, mütləq həkiminizə müraciət edin.

### **VOLİMRA-nın qida və içkilərlə qəbulu**

VOLİMRA yeməklə birlikdə və ya tək başına qəbul edilə bilər. Tabletlər bütöv halda udulmalıdır.

### **Hamiləlik**

*Dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.*

VOLİMRA müalicəyə başlamazdan əvvəl, müalicə zamanı və ya müalicədən qısa müddət sonra planlanan hamiləliklərdən doğulan körpələr üçün zərərli ola bilər.

**Əgər hamilə qalmaq ehtimalınız varsa, VOLİMRA istifadə edərkən etibarlı kontrasepsiya üsulu tətbiq edin.** Bu halda həkiminizlə məsləhətləşə bilərsiniz.

**Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, VOLİMRA istifadə etməyin.**

Əgər VOLİMRA istifadə edərkən **hamilə qalmısınızsa və ya hamilə ola biləcəyinizi düşünürsünüzsə, dərhal həkiminizlə əlaqə saxlayın.**

**Hamilə qalma ehtimalınız varsa, VOLİMRA istifadə etməzdən əvvəl və müalicə müddətində həkiminiz müntəzəm olaraq hamiləlik testi aparmağı tələb edəcəkdir.**

*Müalicə zamanı hamilə olduğunuzu müəyyən etsəniz, dərhal həkiminizə və ya əczaçınıza məlumat verin.*

### **Laktasiya**

Dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

VOLİMRA-nın ana südüne keçib keçmədiyini məlum deyil.

**VOLİMRA qəbul edirsinizsə süd verməyin.** Bu halda həkiminizlə məsləhətləşə bilərsiniz

### **Avtomobil və mexanizmlərin idarə edilməsi**

VOLİMRA aşağı qan təzyiqi (hipotenziya), başgicəllənmə, yorğunluq kimi nəqliyyat vasitələri və mexanizmləri idarə etmə qabiliyyətinizə təsir göstərə biləcək əlavə təsirlərə səbəb ola bilər. Sizde yaranan bu əlamətlər vəziyyətinizdən asılı olaraq nəqliyyat vasitəsi və ya mexanizm idarə etmək bacarığınızı azalda bilər.

**Özünüzi yaxşı hiss etmirsinizsə, nəqliyyat vasitəsi və ya mexanizm idarə etməyin.**

### **VOLİMRA-nın tərkibindəki köməkçi maddələr barədə vacib məlumatlar**

VOLİMRA laktoza ehtiva edir. Əgər həkiminiz sizə daha əvvəl bəzi şəxərlərə qarşı dözümsüzlüyünüz olduğunu bildirmişdirsə, bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.

VOLİMRA soya yağı ehtiva edir. Əgər fıstıq və ya soyaya qarşı allergiyanız varsa, bu dərman vasitəsini istifadə etməyin.

VOLİMRA allura qırmızı AC alüminium lak (E129) ehtiva edir. Buna görə allergik reaksiyalara səbəb ola bilər.

### **Digər dərmanlarla birlikdə istifadəsi**

Əgər başqa hər hansı bir dərman istifadə edirsinizsə, son zamanlarda istifadə etmişinizsə və ya istifadə etməyi planlaşdırırsınızsa, həkiminizi və ya əczaçınızı məlumatlandırın.

Siklosporin A (orqan köçürülməsi və ya psoriazın müalicəsində istifadə olunur) qəbul etməyiniz tələb olunarsa, həkiminiz VOLİMRA dozanızı dəyişə bilər.

Əgər rifampisin (ciddi infeksiyaların müalicəsində istifadə olunan antibiotik) qəbul edirsinizsə, həkiminiz VOLİMRA müalicəsinə yeni başladığınız dövrdə sizi yaxından izləyəcəkdir.

Əgər PAH müalicəsi üçün başqa dərmanlar (məsələn, iloprost, epoprostenol, sildenafil) istifadə edirsinizsə, həkiminiz sizin nəzarətdə olmağınızı tələb edə bilər.

VOLİMRA ilə ketokonazol (göbələk əleyhinə dərman), varfarin (qan durulaşdırıcı) və ya oral kontraseptivin (ağızdan qəbul edilən doğumdan qorunma vasitələri) birlikdə istifadəsində hər hansı qarşılıqlı təsir gözlənilmir.

Bu dərmanlardan hər hansı birini istifadə edirsinizsə, **həkiminizə və ya əczaçınıza bildirin.**

*Əgər hal-hazırda hər hansı reseptli və ya reseptsiz dərman istifadə edirsinizsə, yaxud yaxın vaxtlarda istifadə etmişinizsə, bunlar barədə dərhal həkiminizə və ya əczaçınıza məlumat verin.*

### **3. VOLİMRA necə istifadə olunur?**

**Uyğun istifadə və dozalanma/tətbiq tezliyi üçün təlimatlar:**

**VOLİMRA hər zaman həkiminizin sizə bildirdiyi şəkildə istifadə olunmalıdır.** Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Tövsiyə olunan VOLİMRA dozası gündə bir dəfə 5 mq-dır. Həkiminiz vəziyyətinizə uyğun olaraq dozanızı gündə bir dəfə 10 mq-a yüksəldə bilər.

Siklosporin A ilə birlikdə istifadə olunduğu halda VOLİMRA-nın dozası gündə 5 mq ilə məhdudlaşdırılmalıdır və həkiminiz tərəfindən mütəmadi olaraq izlənilməlisiniz.

#### **Tətbiq üsulu və metodu:**

VOLİMRA tabletləri ağızdan qəbul edilir.

Dərmanın hər gün eyni saatda qəbulu tövsiyə olunur. Tabletlər bütöv şəkildə udulmalıdır və yeməkdən əvvəl və ya sonra qəbul edilə bilər. Tabletlər bölünməməli, əzilməməli və ya çeynənməməlidir.

#### **Müxtəlif yaş qrupları:**

**Uşaqlarda istifadəsi:** 18 yaşdan kiçik xəstələrdə VOLİMRA istifadəsi tövsiyə edilmir.

**Yaşlılarda istifadəsi:** 65 yaş və yuxarı xəstələr üçün dozanın tənzimlənməsinə ehtiyac yoxdur.

#### **Xüsusi istifadə halları:**

**Qaraciyər/Böyrək çatışmazlığı:** Böyrək və ya qaraciyər çatışmazlığının ağırlığından asılı olaraq həkiminiz dərmanı istifadə edib-etməyəcəyinizə qərar verəcək.

*Əgər VOLİMRA-nın təsirinin çox güclü və ya zəif olduğunu düşünürsünüzsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.*

**Əgər tövsiyə olunan daha çox VOLİMRA qəbul etmişinizsə:**

*VOLİMRA-dan dozadan artıq qəbul etdiyiniz halda həkim və ya əczaçınızla məsləhətləşin.*

Əgər dozadan artıq miqdarda VOLİMRA qəbul etsəniz, baş ağrısı, istilik basması, başgicəllənməsi, ürəkbulanma (özünü pis hiss etmə) və ya halsızlıq hissəsinə səbəb ola biləcək qan təzyiqinin düşməsi kimi əlavə təsirlərin yaranma ehtimalı arta bilər.

Təyin olunandan daha çox VOLİMRA qəbul etmişinizsə, **həkiminizlə və ya əczaçınızla məsləhətləşin.**

**VOLİMRA qəbul etməyi unutmusunuzsa:**

*Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin.*

Bir dozanı unutmusunuzsa, xatırladığınızda dərhal bir doza qəbul edin və müalicənizə əvvəlki kimi davam edin.

**VOLİMRA ilə müalicə dayandırıldıqda baş verə biləcək təsirlər**

Həkiminizin məsləhəti olmadan VOLİMRA qəbulunu dayandırmayın.

VOLİMRA PAH xəstəliyinizi nəzarət altında saxlamaq üçün davamlı olaraq qəbul etməli olduğunuz bir dərmandır.

Həkiminizlə razılaşmadan VOLİMRA-nın qəbulunu dayandırmayın.

Bu dərmanın istifadəsi ilə bağlı əlavə suallarınız olarsa, həkiminiz və ya əczaçınızla məsləhətləşin.

**4. Mümkün əlavə təsirlər hansılardır?**

Bütün dərmanlarda olduğu kimi, VOLİMRA-nın tərkibindəki maddələrə həssas olan şəxslərdə əlavə təsirlər yarana bilər.

Bütün dərmanlar kimi VOLİMRA da əlavə təsirlərə səbəb ola bilər, lakin bu əlavə təsirlər hər kəsdə müşahidə olunmur.

**Aşağıdakılardan hər hansı biri baş verərsə, VOLİMRA qəbulunu dərhal dayandırın və həkiminizə məlumat verin və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin:**

**Allergik reaksiyalar:** Allergik reaksiyalar çox yayılmış əlavə təsirdir və 10 nəfərdən ən çox birində müşahidə oluna bilər. Dəridə qabıqlanma, qaşınma və nəfəs alma və ya udma çətinliyinə səbəb ola biləcək şişlər (adətən üz, dodaqlar, dil və ya boğazda) müşahidə oluna bilər.

Bu halların hər biri ciddi əlavə təsirlərdir və bu hallardan birini müşahidə etsəniz, bu sizdə VOLİMRA-ya qarşı ciddi allergiya olduğunu göstərir. Bu halda təcili tibbi müdaxilə və ya xəstəxanaya müraciət tələb oluna bilər.

**Sizin və ya həkiminizin diqqət yetirməli olduğu hallar:**

**Şişmə (ödem) (xüsusilə topuqlarda və ayaqlarda):**

Bu hal çox yayılmış bir əlavə təsirdir, 10 nəfərdən ən azı birində müşahidə oluna bilər.

**Ürək çatışmazlığı:**

Ürəyin kifayət qədər qan pompalaya bilməməsi nəticəsində meydana gəlir və nəfəs darlığı, yorğunluq, ayaq və topuqlarda şişkinliyə səbəb olur; çox yayılmış əlavə təsirdir, 10 nəfərdən ən çox birinə təsir edə bilər.

#### **Anemiya (qırmızı qan hüceyrələrinin sayının azalması):**

Bu qan xəstəliyidir və yorğunluq, zəiflik, nəfəs darlığı və ümumi pis vəziyyət yarada bilər; bəzən qan köçürülməsi (transfuziyası) tələb olunur. Çox yayılmış əlavə təsirdir, 10 nəfərdən ən az birinə təsir edə bilər.

#### **Hipotenziya (aşağı qan təzyiqi):**

Bu, başgicəllənməyə səbəb ola bilər; tez-tez rast gəlinən əlavə təsirdir, 10 nəfərdən ən çox birinə təsir edə bilər.

Bu təsirlər VOLİMRA qəbulundan sonra meydana gələrsə və ya qəfil baş verərsə, **dərhal həkiminizlə əlaqə saxlayın.**

Anemiya olub olmadığını və qaraciyərin normal işləyib işləmədiyini yoxlamaq üçün **müntəzəm qan testlərinin aparılması vacibdir. Həmçinin, bu təlimatın 2-ci bölməsindəki məlumatları oxuduğunuzdan əmin olun.**

#### **Digər əlavə təsirlər**

Əlavə təsirlər aşağıdakı kateqoriyalara bölünmüşdür:

- **Çox tez-tez:** 10 xəstədən ən az birində müşahidə oluna bilər.
- **Tez-tez:** 10 xəstədən birindən azında, 100 xəstənin birindən çoxunda müşahidə oluna bilər.
- **Bəzən:** 100 xəstədən birindən azında, 1000 xəstənin birindən çoxunda müşahidə oluna bilər.
- **Nadir hallarda:** 1000 xəstədən birindən azında, 10000 xəstənin birindən çoxunda müşahidə oluna bilər.
- **Çox nadir hallarda:** 10000 xəstənin birindən azında müşahidə oluna bilər.
- **Məlum deyil:** Mövcud məlumatlardan qiymətləndirilə bilmir.

#### **Çox tez-tez:**

- Xüsusilə topuqlarda və ayaqlarda şişkinlik (ödem)
- Anemiya (qırmızı qan hüceyrələrinin azalması). Bu, qan xəstəliyidir və yorğunluq, zəiflik, nəfəs darlığı və ümumi pis vəziyyət yarada bilər; bəzən qan köçürülməsi (transfuziyası) tələb olunur.
- Baş ağrısı
- Başgicəllənmə
- Sürətli və ya nizamsız ürək döyüntüsü
- VOLİMRA müalicəsinə başladıqdan qısa müddət sonra pisləşən nəfəs darlığı
- Burun axıntısı və ya tıxanması, sinus tıxanıqlığı və ağrısı
- Ürəkbulanma
- İshal

- Yorğunluq

**Digər PAH dərmanı olan tadalafil ilə birlikdə istifadə olunarsa yarana biləcək əlavə təsirlər:**

- İstılənmə (dəri qızarması)
- Qusma
- Sinə ağrısı və ya narahatlıq

**Tez-tez:**

- Allergik reaksiyalar (dəridə qabıqlanma, qaşınma, tənəffüs və ya udqunma zamanı çətinlik yarada biləcək şişkinliklər (xüsusilə üzdə, dodaqlarda, dildə və ya boğazda) müşahidə oluna bilər)
- Görmə pozğunluğu (bulanıq görmə, görmənin azalması).
- Hipotenziya (aşağı qan təzyiqi). Bu hal baş gicəllənməsinə səbəb ola bilər.
- Huşun itməsi
- Qəbizlik
- Qarın ağrısı
- Sinədə ağrı və narahatlıq
- İstılənmə
- Qaraciyər funksiyası testlərində anormallıq
- Ürək çatışmazlığı
- Ürəkbulanma
- Burun qanaxması
- Burun axıntısı
- Halsızlıq
- Dəridə qabıqlanma

**Tadalafil ilə birlikdə istifadə olunarsa, qaraciyər funksiyasının qan analizlərindəki anormallıqlara əlavə olaraq:**

- Yalnız kombinə olunmuş (birlikdə istifadə) müalicə zamanı qulaqda gurultu (tinnitus)

**Bəzən:**

- Qaraciyər zədələnməsi
- Autoimmün hepatit (bədənin öz immün sistemi səbəbindən qaraciyərdə iltihab)

Tadalafil ilə birlikdə istifadə olunarsa yuxarıdakılara əlavə olaraq:

- Ani eşitmə itkisi

*Əgər bu istifadə təlimatında göstərilməyən hər hansı bir əlavə təsir müşahidə etsəniz, həkiminizi və ya əczaçınızı məlumatlandırın.*

**Əlavə təsirlərin bildirilməsi**

İstifadə təlimatında qeyd edilən və ya edilməyən hər hansı bir əlavə təsir meydana gəldiyi halda həkiminiz, əczaçınız və ya tibb bacınızla danışın.

Həmçinin qarşılaşdığınız əlavə təsirləri [www.titck.gov.tr](http://www.titck.gov.tr) saytında yerləşən “İlaç Yan Etki Bildirimi” simvoluna klik etməklə və ya 0800 314 00 08 nömrəli əlavə təsirlərin bildiriş xəttinə zəng edərək Türkiyə Farmakonəzarət Mərkəzi (TÜFAM)-ə bildirə bilərsiniz.

Yaranan əlavə təsirləri bildirməklə, istifadə etdiyiniz dərmanın təhlükəsizliyi haqqında daha çox məlumat əldə edilməsinə kömək etmiş olacaqsınız.

### **5. VOLİMRA-nun saxlanması**

*VOLİMRA-nı uşaqların görə və çata bilməyəcəyi yerlərdə, qablaşdırmasında saxlayın.*

25°C-dən aşağı otaq temperaturunda saxlayın.

### **Son istifadə tarixinə uyğun istifadə edin.**

*Qablaşdırmada göstərilən son istifadə tarixindən sonra VOLİMRA-dan istifadə etməyin.*

İstifadə müddəti bitmiş və ya istifadə olunmayan dərmanları məişət tullantıları ilə atmayın! Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən müəyyən edilmiş dərman toplama sisteminə verin.

### ***Qeydiyyat vəsiqəsinin sahibi:***

DEVA Holding A.Ş.

Küçükçekmece /İstanbul

Tel: 0212 692 92 92

Faks: 0212 697 00 24

E-poçt: deva@devaholding.com.tr

### ***İstehsalçı:***

DEVA Holding A.Ş.

Kapaklı/TEKİRDAĞ

*Bu istifadə təlimatı 29/04/2021 tarixində təsdiq edilmişdir.*